

0515y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0515Y Diplomatik etiket

1 Azərbaycan milli adət-ənənələrində əks olunmuş etiket normalarına aid deyil?

- din xadimlərinə ehtiram
- verdiyi sözü tutmaq;
- qonaqpərvərlik;
- sərbəstlik;

2 İş kollektivində həmkarlararası münasibətləri əks etdirir:

- tibbi etiket
- mülki etiket;
- xidməti münasibətlərin etiketi;
- biznes-etiket;

3 Klassik şərq etiketində əsas meyar kimi nə götürülür?

- peşəkarlıq;
- sosial atributlar
- bılık sahəsi;
- gəlir səviyyəsi;

4 Etiketdə məkanın təşkilinə aid deyil: I) qarşılıqlı yerləşmə qaydaları; II) məsafə seçimi; III) gülüş; IV) fiziki temasın olub-olmaması; V) danışmaq tərzi

- IV və V
- III və V;
- I, II və V;
- I və IV;

5 Etiket atributlarına daxildir: I) məkanın seçimi; II) baxışlar; III) suvenirlər; IV) bəzək əşyaları; V) danışmaq tərzi

- I və III;
- III və IV;
- III və V
- II və V;

6 Etiketin bölmələrinə daxil deyil:

- danışmaq tərzi;
- nitq (verbal) etiketi;
- etiketdə məkanın təşkili;
- etiket atributları

7 Bunlardan hansı etiket növlərinə aid deyil?

- diplomatik etiket
- hamısı aiddir;
- hərbi etiket;
- biznes etiketi;

8 Qərb davranış qaydaları hansı dəyərlərə əsaslanır?

- dindarlıq və mühafizəkarlıq;
- mehribanlılıq və təvazökarlıq;
- sərt iyerarxiya qanunları
- azad seçim və individuallıq;

9 Diplomatik etiket normalarına riayət etmək ilk növbədə nəyi vurğulayır?

- digər ölkəyə hörməti;
- diplomatın ümumi mədəniyyət səviyyəsini;
- diplomatın hissələrini gizlətmək bacarığı;
- münasibətlərdəki səmimiliyi;

10 Diplomatik etiket tərkib hissəsidir:

- diplomatik sənədləşmənin;
- iqtisadi diplomatiyanın;
- diplomatik protokolun;
- diplomatik yazışmanın;

11 Masa arxasında ən hörmətli yeri qonağa verən ilk xalqlara aiddirlər:

- çeçenlər;
- skandinavlar;
- germanlar;
- sarmatlar;

12 Qədim Qafqaz etiketinin nümunəsi sayıla bilər:

- yaşca böyük olanlara hörmət;
- uşaqların hüquqlarının qorunması;
- itaətkarlıq;
- özünəqapalılıq

13 Duz-çörək adətinin mənşəyi hansı ölkə ilə bağlıdır:

- Qədim Misir;
- Qədim Roma;
- Qədim Yunanıstan;
- Aşşur;

14 Hansı ölkələrin qonaqpərvərlik etiketi mürəkkəb, mühafizəkar mərasim xarakteri daşıyır:

- Almaniya və İtaliya;
- Argentina və Braziliya;
- Çin və Yaponiya;
- Rusiya və Bearus

15 Bunlardan hansı etiketə daxil deyil?

- masa arxasında özünü aparmaq bacarığı;
- yol qaydalarını bilmək;
- fikirlərini aydın ifadə etmə;
- davranış mədəniyyəti;

16 Nitq etiketini başqa cür necə adlandırmaq olar?

- danışqlar etiketi;
- erudit etiketi;
- verbal;
- sadə;

17 «Etiket» sözünün mənşeyi hansı kartlarla bağlıdır?

- şəxsi kartlarla;
- etiketka kartları;
- taro kartları;
- vizit kartları;

18 Diplomatik etiketin mülki etiketdən fərqi nədədir?

- şərtsiz riayət olunmasında;
- diplomat etiket normalarını poza bilər
- diplomatik etiket yalnız rəsmi tədbirlərdə qüvvədədir;
- fərqi yoxdur;

19 Tanımadığınız yerdə etiket normalarında daha çox əsaslanmaq lazımdır:

- oxuduqlarına;
- ətrafdakıların davranışına.
- maddi imkanlarına;
- dostlarının tövsiyyələrinə;

20 Monarxların çevrəsində təsbit edilən etiket növü necə adlanır?

- kral etiketi
- saray etiketi
- məbəd etiketi
- ratuşa etiketi

21 Geyim hansı etiket bölməsinə aiddir?

- mimika
- etiket atributlarına
- jestlərə
- etiketdə məkanın təşkili

22 Etiketin yaranmasını kimin adı ilə bağlayırlar?

- rus çarı I Pyotr
- Fransız kralı XIV Lüdoviq
- Fransız kralı II Filipp
- ABŞ prezidenti A. Linkoln

23 «Etiket» hansı mənşəli sözdür?

- fransız
- italyan
- amerikan
- ingilis

24 «Hətta royalın ayaqları belə örtülü olmalıdır» ifadəsi bağlıdır:

- «royal» sözü kral ailəsinə işaret etmək məqsədi güdürdü;
- insan anatomiyası ilə bağlı tabu normaları ilə;
- musiqi alətlərinə qarşı tələblərlə;
- qara rəngdə əşyalara qadağa ilə;

25 Avropada etiket üzrə ilk dərslik yazılmışdır:

- din xadimləri üçün;
- qadınlar üçün;
- saray əyanları üçün;
- səfirlər üçün;

26 Bunlardan hansı latin mənşəli deyil:

- matrona;
- prinseps;
- etiket;
- patrisi;

27 Yunan mənşəli sözləri qeyd edin: I) parazit; II) patrisi; III) etiket; IV) centlmen; V) aqora;

- II və IV;
- I və III;
- III və V;
- III və IV;

28 İngilis mənşəli sözləri qeyd edin: I) salon; II) ser; III) kortes; IV) centlmen; V) aqora;

- II və IV;
- I və III;
- I və V;
- III və IV;

29 Bu sözlərdən hansıları fransız mənşəlidir? I) salon; II) patrisi; III) etiket; IV) centlmen; V) toqa;

- II və IV;
- I və III;
- III və IV;
- I və V;

30 XIX əsr masaarxası ünsiyyət tələblərinə daxil deyil:

- ictimai yerdə şəxsi adlardan istifadə etmirdilər;
- bayağı lətifələr dəbdə idi;
- susmaq olmaz;
- tabu mövzuların sayı artır;

31 XI əsr Avropa etiketinə xas olanları qeyd edin: I) aşağı təbəqələrə qarşı saymazlıq; II) qulluqçulara qarşı kobudluq; III) gigiyena normalarına ciddi riayət; IV) qadınlara qarşı ehtiram; V) dini tolerantlıq.

- I, III və V;
- III və V;
- II və IV;
- I və II;

32 Aşağıdakılar hansı ölkədəki ziyafətlərin elementlərinə aiddir: I) saatlarla davam edir; II) eyni statuslu qonaqlar eyni dəyərə malik hədiyyələr almalı idi; III) kralın, hərbi yürüşlərin şərəfinə badələr qaldırılırdı; IV) kral masanın yuxarı başında əyləşərək hamiya hədiyyə paylayırdı;

- Erkən Orta Əsrlər Avropası;
- Qədim Roma;
- Qədim Yunanıstan;
- Qədim Misir;

33 4-5-ci əsrlərdə Roma imperatorunun sarayında hörmətli vəzifələr sırasına daxil deyildi:

- yelpik tutan;
- katib;
- hökmdara şərab süzən;
- senator.

34 Aşağıdakılar hansı ölkədəki ziyafətlərin elementlərinə aiddir: I) girişdə ayaqqabıları çıxarıldı; II) ziyafətlər evin kişi hissəsində keçirilirdi; III) qullar qonaqların ayaqlarını yuyurdular; IV) yarıuzanmış şəkildə nahar edilirdi;

- Qədim Roma;
- Qədim Yunanıstan;
- Venesiya
- Qədim Misir;

35 «Odissey» əsərinə aid olanı qeyd edin:

- baş qəhrəmanı Axillesdir;
- yunan davranış qaydaları eks olunub;
- Troya müharibəsinə həsr edilib;
- Homer tərəfindən yazılib;

36 XIX əsr ideal qadın obrazına xas deyil:

- çalışaraq ailə büdcəsinin təşkilində iştirak etmək;
- layiqli həyat yoldaşı;
- layiqli ana;
- ailə maraqları dairəsindən çıxmamaq;

37 Qədim Misir müdriki Ptahotep ən çətin iş kimi nəyi qiymətləndirir:

- yalan danışmaq bacarığını;
- ağıllı nitq məharətini;
- siyasi intriqalar qurmağı;
- səliqə ilə geyinməyi;

38 Etiket növlərinin formalaşması ardıcılığını düzgün müəyyən edin: I) diplomatik; II) mülki; III) saray;

- II, III, I
- III, I, II
- I, II, III
- I, III, II

39 Erkən Orta Əsrlər Avropasına xas olanları qeyd edin: I) natəmizlik; II) etiketdə rəmzlərin rolunun artması; III) ədəbsizlik; IV) ziyafətlər insanın statusunu bəlli edirdilər

- yalnız II və III;
- yalnız I və IV;
- yalnız II;
- hamısı düzdür;

40 Deyilənlər hansı ölkəyə xasdır; I) bütün ictimai məsələlər aqorada müzakirə olunurdu; II) etiket normaları kifayət qədər müləyim idi; III) ictimai həyatda hər azad vətəndaş sərbəst iştirak edə bilərdi

- Qədim Misir;
- Qədim Yunanistan;
- Çin;
- Yaponiya;

41 Aşağıdakılar hansı ölkənin diplomatik etiketinə aiddir: I) həm təbəələrin, həm hökmdarın sərt qaydalara riayət etməsi; II) hökmdarın bütləşdirilməsi; III) hökmdara birbaşa məsləhət vermək qadağan idi

- Qədim Yunanistan;
- Qədim Misir;
- Aratta;
- Qədim Babil;

42 Artıq XVIII əsr masaarxası ünsiyyətdə qeyrietik hesab edilirdi:

- sırf özünlə bağlı mövzulardan bəhs etmək;
- xanımlarla ünsiyyətdə olmaq;
- çox ucadan danışmaq;
- diqqəti yalnız öz üzərində saxlamağa çalışmaq;

43 Qədim Romada «konsilium» nə demək idi?

- hərbi şura;
- tacirlər birliyi;
- plebeylərin ittifaqları;
- imperator yanında məclis;

44 «Prinseps» deyə kimə müraciət edirdilər:

- baş senatora;
- əcnəbi səfirlərə.
- Roma imperatoruna;
- yunan strateqlərinə;

45 Azad yunanlığının ictimai roluna aid deyil:

- xalq yığıncaqlarının fəal iştirakçısı.
- öz qullarının maarifləndiricisi;
- öz rayonunun ictimai həyatında iştirakçı;
- hərbi dəstəsinin əsgəri;

46 Qədim romalıların geyimi necə adlanırdı?

- pumpur;
- xələt;
- kostyum;
- toqa

47 «Deus et dominus» nə deməkdir?

- «müəllim və ustad»;
- «Allah və cənab»;
- «hökmdar və rahib»;
- «dost və sirdaş»;

48 III əsrдə Roma imperatoruna müraciət formalarından biri:

- kral;
- «Deus et dominus»;
- firon;
- «pater respublik»

49 XIX əsrдə ümumi etiketə təsir edən əsas təbəqə hansı idi:

- siyasetçilər;
- orta təbəqə;
- din xadimləri;
- proletariat

50 XIX əsr Avropa etiketi haqqında aydın təsəvvür yaratdır:

- Deni Didronun fəlsəfi gündəlikləri;
- lord Cesterfildin oğluna məktubları;
- Volterin Rusiya kralıçasına məktubları;
- Karamzinin nəsihətləri;

51 Vilayətlərə səfəri zamanı fransız kralını müşayiət edirdilər:

- saray adamlarının böyük əksəriyyəti;
- mühafizə dəstəsi;
- yaxın qohumları.
- xidmətçilər;

52 XVI-XVIII əsrlərdə İspan kral ailəsində çoxsaylı erkən ölümlərin səbəblərindən birini qeyd edin:

- zərərli ətraf mühit;
- kral ailəsinə başqa kişi əli toxuna bilməzdi deyə vaxtında yardım göstərilmirdi
- yaxın qan qohumluğu nigahlarının çoxluğu;
- saray daxili intriqalar;

53 Romalıların geyimində zadəganlığı nə göstərirdi:

- toqanın təmizliyi və bəyazlığı.
- bəzək əşyalarının sayının çoxluğu;
- geyimin üzərindəki naxışlar;
- ayaqqabıları;

54 «Hətta royalın ayaqları belə örtülü olmalıdır» ifadəsi hansı dövrdə yaranır:

- XVI əsrдə;
- XIX əsrдə;
- XIII əsrдə;
- XIV əsrдə;

55 Avropada din xadimləri üçün ilk etiket kitabı adlanırdı:

- «Amoralis habitas»
- «Novarum rerum»;
- «Dissiplina klerikalis»
- «Errors nimbus»;

56 Sovet etiketinə aid deyil:

- keçmişlə mübarizə;
- etiketin ideologiya ilə sıx bağlılığı
- fərdi təşəbbüskarlıq;
- kollektivçi davranış kodeksi;

57 XVI-XVIII əsrlərdə krala xidmətin irsiliyi prinsipi hansı ölkəyə xas idi?

- Portugaliya;
- İspaniya;
- Almaniya;
- İtaliya;

58 Dress-kodun ilk formaları yaranır:

- XVIII əsrədə
- Feodalizmin çiçəklənməsi dövründə
- Qədim Roma imperiyası dövründə;
- Yeni Dövrdə;

59 Erkən orta əsrlər Avropa etiketinə daxil deyil:

- natəmizlik;
- ziyafətlərin status göstəricisi olması
- ədəbsizlik;
- səliqəlilik;

60 Evli zadəgan xanımlar Qədim Romada nejə adlanırdılar?

- kurtizanka;
- sinyora;
- markiza;
- matrona

61 «Şərabla fəlsəfi söhbət» yunanca nə deməkdir?

- konsilium;
- banket;
- toqa;
- simpozium;

62 «Parazit» sözünün mənası:

- xəstəlik;
- dərman;
- qazanc
- çağırılmamış qonaq;

63 Sarayında çəngəllə yeməyi qadağan etmişdi:

- Lorenzo Mediçi;
- II Karl;
- Konstantin;
- XIV Lüdoviq;

64 Roma imperatoru ən hörmətli qonaqları salamlayırdı:

- xanımı vasitəsilə
- vəliəhdilə vasitəsilə;
- əlsixma ilə;
- öpüşlə;

65 Qədim Romada imperator yanında ilk daimi əyanlar məclisi hesab etmək olar:

- senat;
- triumvirat;
- loja;
- konsilium.

66 Qədim Romada imperator başqa cür necə adlanırdı:

- firon;
- çar;
- kral
- prinseps;

67 «Simpozium» sözünün mənası:

- məhkəmə prosesi;
- musiqi axşamı;
- elmi görüş;
- şərabla fəlsəfi söhbət;

68 Qədim Yunanıstanda əksər işgüzar və şəxsi görüşlər harada baş verirdi:

- forumda;
- kolizeydə.
- parterdə;
- aqorada;

69 Yunanca «dem» nə deməkdir?

- hakimiyyət;
- seçim
- ədalət;
- rayon;

70 XVI əsrдə Avropada çəngəldən istifadə edirdilər:

- Hollandiyada
- İngiltərədə;
- Şərqi Avropada;
- İtaliya şəhərlərində;

71 Avropada fərdi yemək aləti anlayışı yaranır:

- XVI əsrдə;
- XI əsrin əvvəllərində;
- XIII əsrдə;
- XV əsrin sonuna;

72 Din xadimləri üçün etiket üzrə ilk dərsliyin müəllifi:

- Bokkaço;
- Dante;
- Aleksandr Borcia;
- Pedro Alfonso;

73 Din xadimləri üçün etiket üzrə ilk dərslik yazılıb:

- 495 ildə;
- 1478 ildə;
- 1311 ildə;
- 1204 ildə;

74 Erkən orta əsrlərdə əlləri nahardan sonra silmək üçün istifadə olunurdu:

- əlcəklər
- paltarın ətəkləri;
- salfetka;
- sufrə;

75 Qədim Yunanıstanda məclisə çağırılmamış gəlmİŞ qonaqları adlandırırdılar:

- vandal;
- barbar;
- virus;
- parazit;

76 Etiketlər arasında ilk hesab edilir:

- mülki;
- saray;
- biznes;
- diplomatik;

77 İlk etiket normalarının izlərinə təsadüf edir:

- Yaponiyanın xaricdə əlaqələrində
- Qədim Yunanıstanda şəhərlərarası müharibələr vaxtına;
- Vahid Rusiya dövlətinin formallaşması dövrünə
- II Ramzeslə III Xattuşilinin müqaviləsinin imzalanmasına;

78 XIX əsr İngiltərə etiketinə uyğun davranan ingilis adlarındı:

- sinyor;
- kortes;
- lord
- jentlmen;

79 Salon etiketi hansı ölkədə ilk olaraq formalaşır?

- Rusiyada;
- Almaniyada;
- İtaliyada;
- Fransada

80 Qədim Romada nitqlə çıkış etmək məharətinə harada yiyələnirdilər?

- natiqlik litseylərində;
- simpoziumlarda;
- forumlarda
- ritorika məktəblərində;

81 Toqa nədir?

- qədim yunan musiqi aləti
- qədim çin hərbi rütbəsi;
- qədim silah növü;
- qədim romalıların paltarı;

82 Qədim Yunanıstanda bazar necə adlanırdı?

- amfora;
- liqa
- rınok;
- aqora;

83 Danışıcıqlar zamanı istifadə edilən zarafatlara nə aid deyil?

- ünvanlı olmamalıdır;
- bayağı olmalıdır;
- lağ etmək olmaz;
- şəxsi xarakter daşımamalıdır;

84 Danışıcıqlar zamanı optimal variant Danışıcıqlar zamanı optimal variant hansıdır? hansıdır?

- açıq və qapalı pozaların bir-birini əvəzləməsi;
- üçü də düzgündür;
- heç biri düzgün deyil;
- açıq poza

85 Nitq etiketi əks olunub:I) stereotiplərdə II) sabit ifadələrdə; III) dini ehkamlarda; IV) ünsiyyət formullarında; V) hüquqi normalarda;

- I, II və V;
- III və V;
- I, III və V;
- II, III və IV;

86 Tet-a-tet ifadəsinin mənasını qeyd edin:

- internetlə canlı ünsiyyət;
- təkbətək görüş;
- nəzakət formuludur;
- müraciət formuludur;

87 Qeyd edilənlər hansı ünsiyyət formasına aiddir? I) orfoqrafiyanı dəqiqliyoxlayın; II) yiğcam və aydın olmağa çalışın; III) canlı bağlılı zamanı qarşı tərəfə düşünmək üçün vaxt verin;

- elektron ünsiyyətə;
- məktublaşmaya;
- üzbüüz danışıqlara;
- telefonla ünsiyyətə;

88 «Baxış bilavasitə, qəlbdən qəlbə «təmiz» ünsiyyət deməkdir.» fikri kimə məxsusdur?

- Stanislavski;
- Platon;
- Aristotel;
- Hüqo;

89 Puritan ədəb normaları hansı dövrə aiddir?

- Qədim Dövrə;
- Yeni dövrə;
- Müasir dövrə;
- Orta Əsr Avropasına;

90 Standart qaydalarda uyğunsuz bəndləri tapın. SIZ deyə müraciət edirlər: I) rəsmi şəraitdə ünsiyyətdə olduğumuz şəxslərlə; II) yaşca böyük olanlarla və yaxın qohumlarla; III) daha yüksək sosial statusu olanlarla; IV) uşaqlar və tanımadiğimiz adamlarla;

- II və III;
- II və IV;
- I və III;
- I və IV;

91 Aşağıdakılar nəyə aiddir? I) Dildən savadlı şəkildə istifadə etmək; II) Parazit sözlərdən istifadə etməmək; III) Loru söz və ifadələrdən qaçmaq

- mimika və jestlərə;
- nitq mədəniyyətinə;
- tabu;
- müraciət formullarına;

92 Qeyrivelal ünsiyyətin tənzimləmə funksiyasına aid halı qeyd edin:

- həmsöhbəti qəşqabaqlı şəkildə dinləməklə dediklərini tam anlamadığını və əlavə izahata ehtiyacın olduğunu göstərmək;
- yalan danışarkən üzün rənginin qızarması;
- hırslı olduğunu deməklə bərabər gülümsəmək;
- «Necə də dadlıdır» deyə üzünü turşutmaq;

93 Qeyrivelal ünsiyyətin dolaşdırma funksiyasına aid halı qeyd edin:

- «Mən yorulmuşam» deyərkən tez-tez nəfəs alıb dəsmala alının silmək;
- yalan danışarkən üzün rənginin qızarması;
- həmsöhbəti kədərli anları xatırlayarkən ona yaxınlaşıb əlini ciyninə qoyub susmaq;
- hırslı olduğunu deməklə bərabər gülümsəmək;

94 Qeyrivelal ünsiyyətin vurğulama funksiyasına aid halı qeyd edin:

- «Mən yorulmamışam» deyərkən tez-tez nəfəs alıb dəsmala alının silmək;
- «Mən bunu təsəvvür etmirəm belə» - deyərkən əlləri ilə gözlərini örtmək
- yalan danışarkən üzün rənginin qızarması;
- həmsöhbəti anlamadığı halda baş əymə ilə razılığı ifadə etmək;

95 Qeyrivelbal ünsiyyətin inkaretmə funksiyasına aid halı qeyd edin:

- radd cavabı alıqda yumruqlarını düyünləmək;
- kədərli məlumat alıqda göz yaşı axıtmaq;
- «İncimədiniz ki?» sualına «Xeyr» cavabını titrək səslə verib baxışlarını qaçırmamaq;
- qızğın mübahisənin ortasında əsəbi şəkildə yumruqla masaya vurmaq;

96 Qeyrivelbal ünsiyyətin təsdiqləmə funksiyasına aid halı qeyd edin:

- ideyaya heyranlığını ifadə etmək üçün barmağını gicgahın yanında oynatmaq
- variantların heç biri uyğun deyil;
- həmsöhbət kədərli anları xatırlayarkən ona yaxınlaşıb əlini ciynninə qoyub susmaq;
- sevincli xəbər alıqda ikiəlli başından tutub qışkırmamaq;

97 Danışıqlar zamanı sükutdan istifadə məqsədlərinə daxil deyil:

- mövzunun məğzini açıqlamaq üçün;
- müdafiə cəhdı;
- qayğı məqsədi ilə;
- yayınmaq istəyi;

98 Səmərəli istifadə üçün ən çətin ekstralinqvistik üsul hansıdır:

- pauza;
- sükut;
- gülüş;
- təbəssüm;

99 İlk görüşdə pauza uzana bilər:

- bir neçə dəqiqə;
- 20 saniyədən çox olmayıaraq;
- 1 saniyədən çox olmayıaraq;
- 40 saniyə;

100 Pauzaya aid olmayanı qeyd edin:

- deyiləni dəqiqləşdirmək imkanı yaradır;
- həmsöhbətə danışmaq imkanı verir;
- xoş abu-havanın yaranmasına yardımçı olur;
- dialoqu stimullaşdırır;

101 Düzgün olanı qeyd edin: Əlsixma qaydalarını görə:

- təqdim edilən təqdimati qəbul edən şəxsə birinci əl uzadır;
- kişi əlcəklərini çıxartmalıdır;
- kişi qadına birinci əl uzadır;
- qadın əlcəklərini mütləq çıxartmalıdır;

102 Aşağıdakılar nəyə aiddir: I) həmsöhbətə fikrini bildirmək imkanı verir; II) dialoqu stimullaşdırır;

- pauzalar;
- oturuş forması;
- qəzəbi;
- ucadan danışmaq;
- səs tempisi;

103 Aşağı salınmış qaşlarla müşayiət olunan gülüş nə ifadə edir?

- üstünlüyü;
- sevinci;
- üzrxaqlığı;

104 Çatılmış qaşlarla müşayiət olunan gülüş nə ifadə edir?

- gülməkdən özümü zorla saxlayıram;
- dalaşmaq əzmini;
- tabe olmaq hazırlığını;
- getmək istəyini;

105 Xoş olmayan bir vəziyyətdə süni gülüş nəyin əlamətidir?

- sevincin;
- üzrxaqlıq və narahatlığını;
- qəzəbin;
- iztirabın;

106 Danışıqlar zamanı tez-tez gülümsəməyin mənası nədir?

- danışıqların perspektivi yoxdur;
- sizin humor hissinə heyranım;
- sizin dəstəyinə, razılığınız ehtiyacım var;
- ehtiyatda sizə təzyiq silahım var;

107 Danışıqlar zamanı yaranmış gərginliyi aradan götürmək üsulunu qeyd edin

- gülüş;
- göz yaşları;
- atmaca;
- musiqi;

108 Hansı səs tonu həmsöhbətdə etibar hissini daha çox yaradır:

- piçilti
- nisbətən boğuq səs;
- ucadan danışmaq;
- gursəsli;

109 Səsin aramlılığı nədən xəbər vermir?

- özünəgүvəndən;
- inandırmaq istəyindən;
- yorğunluqdan;
- yekəxanalıqdan;

110 Səs tempinin sürətli olması nəyin əlaməti deyil?

- özünəgübənin;
- narahatlığın;
- inandırmaq istəyinin;
- əsəbiliyin;

111 «Sizin təklifləriniz var?» sualı əsəbi, avtoritar tonla verilirsə, bu nəyə işarə edir?

- işdənkənar təkliflərin varmı?
- mənim təkliflərimə zidd heç nə söyləməyin;
- təkliflərinizi dinləməyə hazırlam;
- daha cəsarətli olun;

112 Gərgin nəfəslı və dodaqlarının üzərini aşağı olan adam bununla nə demək istəyir:

- danışqlara hazır olduğunu nümayiş etdirir;
- sizlə olmaqdan məmnundur;
- daha kiminsə gəlişini gözləyir;
- sizlə bir yerdə olsa da, sizlə olmaqdan narazıdır;

113 Ağrıçıq kimisə dinləmək nəyin əlaməti deyil:

- təəccübün;
- işgüzarlığın;
- qorxunun;
- heyranlığın;

114 Danışqlar zamanı dişləri qıçamaq (sıkmaq) nəyin əlaməti deyil:

- sevincin;
- aqressivliyin;
- özünəgübənin;
- əminlik;

115 Adətən, çatılmış qaşlar nəyin əlamətidir

- kədərin;
- narazılığın;
- qorxunun;
- sevincin;

116 Masaarxası üzbəüz danışqlar zamanı qarşı tərəfin özünü təzyiq altında hiss etməməsi üçün nə edirlər:

- kresloları müəyyən bucaq altında qoyurlar;
- pencəkləri çıxarırlar;
- gözünün içində baxmamağa çalışırlar;
- standart məsafəni daha da artırırlar;

117 Əlsixma qədim zamanlardan nəyin əlaməti hesab edilir:

- bərabərliyin;
- səmimiliyin;
- sülh və dostluğun;
- mehribanlığın;

118 Aşağıdaklıar nəyin əlamətidir:I) qadın kişini birinci salamlayır; II) qadın kişi ilə salamlaşərkən əlcəyini çıxarıır;

- qadının feminist olmasının;
- həmin kişiyyə xüsusi hörmətin;
- etiket normalarının kobud şəkildə pozulması;
- onların qohum olduqlarının;

119 «Sən» yerinə «Biz» sözündən hansı məqsədlə istifadə etmirlər?

- üstünlüğünü nümayiş etdirmək üçün;
- təvazökarlıq;
- özünü başqalarının içərisində gizlətmək;
- dərdinə şərik çıxdığını nümayiş etdirmək;

120 Qadınla salamlasharkən məqbuldur:

- ayaqüstə olan qadını oturaraq salamlamaq;
- uzaq məsafədən salamlasharkən baş geyimini çıxartmamaq;
- əlsixma zamanı əlcəyi çıxartmamaq;
- siqaret çəkmək;

121 Səslər və intonasiya mənanın neçə faizini əks etdirirlər:

- 98;
- 38;
- 66;
- 8;

122 Qeyri-verbal amillərə daha çox əsaslanır:

- xatırələr;
- dinləmə qabiliyyəti
- yazışma;
- ilk baxış;

123 İnsan informasiyanın neçə faizini vizual kanalla qəbul edir:

- 10 faizini
- 70 faizini;
- 7 faizini
- 95 faizini;

124 Düzgün olmayanı qeyd edin: Əlöpmə qaydalarına görə:

- ələ ehmalca toxunmaq;
- kişinin qadın əlinə tərəfəyilməsi;
- ovucun içini öpmək;
- küçədə öpmək qəbul edilməyib;

125 Düzgün olmayanı qeyd edin: Birinci salamlayır:

- ötüb keçən qabaqda gedəni;
- gecikən daha əvvəl gələni;
- yerində duran yaxınlaşanı;
- kişi qadını;

126 Bunlar nəyə aiddir: I) Tanıqıdığımız və tanımadığımız insanlarla ünsiyyətin başlaması və bitməsinə xidmət edirlər; II) Ünsiyyət vaxtını göstərə bilərlər

- üzr istəməyə;
- salamlaşma və sağıllasımaya;
- təqdimat ifadələrinə;
- xahiş ifadələrinə;

127 Jarqon, tabu və loru sözlərin oxşar cəhətini qeyd edin:

- ibtidai icma quruluşu dövründən istifadə olunurlar;
- mədəni ünsiyyətdən kənardadırlar;
- sinonimlərdir;
- eyni mənşəli sözlərdir;

128 Psixoloji sığallımaya aid deyil:

- sağ ol;
- təşəkkür edirəm;
- başınız sağ olsun;
- müştuluğumu ver;

129 Ən son müasir ünsiyyət vasitəsini qeyd edin:

- sərçə poçtu ilə;
- internet vasitəsilə;
- poçt;
- telefon;

130 Daxil olan və xaric telefon zəngləri üçün ümumi qaydanı qeyd edin:

- nömrəni səhv yığanla kobud olmayın;
- salamlaşın və özünüüz təqdim edin;
- səhv yiğdiğiniz üçün üzrxaqlıq;
- dərhal «döyüşə girməyin»;

131 Telefonla ünsiyyət zamanı səs tonu və tempi ilə oynamağın əsas məqsədi nədir?

- söhbətin axarını nizamlamaq;
- qarşı tərəfi dolaşdırmaq;
- özünün kimliyini gizlətmək;
- səs keyfiyyətlərini nümayiş etdirmək;

132 Telefonla ünsiyyətin qaydalarına daxil deyil:

- səs tonu və tempi ilə «oynayın»;
- qarşı tərəfin narazılığını öz ünvanına qəbul etmək;
- sabrlı olmaq;
- dəstəyi qaldırarkən gülümsəməyə çalışın;

133 Bunlardan hansı qeyri-verbal davranışın ümumi funksiyalarına aid deyil:

- tənzimləmə;
- gücləndirmə;
- nəzarət;
- uzlaşdırma;

134 Qeyri-verbal davranışın ümumi funksiyalarına aid deyil:

- araştırma;
- təkrarlama;
- inkar;
- dolaşdırma;

135 Razılığın ifadə edilməsinin ən geniş yayılmış üsullarından biri:

- baş əymə;
- əli sinəyə qoymaq;
- burnunu ovxalamak;
- əlləri havada yellətmək;

136 Antropoloq E.Xoll Y.Ərəfatın qara eynək taxmasını necə izah edir:

- gözlərinin rəngini gizlətmək üçün;
- yuxusuzluq əlamətlərini gizlətmək üçün;
- göz xəstəliyini biruza verməmək məqsədi ilə;
- reaksiyasını gizlətmək üçün;

137 Masaraxası danışıqlar zamanı arxaya, kresloya söykənmək nə mənası daşıyır:

- Sənin dediklərin mənim üçün maraqlıdır;
- Sənin dediklərin mənim üçün maraqsızdır;
- Səni görmək belə istəmirəm!;
- Mənə düşünmək üçün vaxt ver;

138 Masaraxası danışıqlar zamanı «Sənin dediklərin mənə maraqlıdır» fikrini nə ifadə edir:

- qabağa əyilmək
- barmağını tuşlamaq;
- arxaya çəkilmək;
- stulu geri çəkmək;

139 Üzbəüz danaşıqlar zamanı tərəflər arasında standart məsafə olmalıdır?

- 3-4 metr;
- 1,5-2 metr;
- 1,5-2 sm
- 10-15 metr;

140 Ekstralinqvistik bölməyə daxil deyil:

- gülüş;
- nitqin tempi;
- pauza;
- mimika;

141 Paralingvistik bölməyə aid deyil:

- səsin diapazonu;
- tonallıq;
- eşitmə qabiliyyəti;
- vokal keyfiyyətlər;

142 Pantomimikaya nə daxildir:

- intonasiya;
- jestlər;
- məsafə;
- sükut;

143 Üz ifadəsini başqa cür adlandırırlar:

- mitoz;
- mimika
- maska;
- maskirovka;

144 Qeyri-verbal ünsiyyətə daxil deyil:

- ekstralinqistik bölmə;
- linqistik bölmə;
- baxış;
- duruş və məsafə;

145 Mənanın 55 faizini əks etdirirlər:

- poza və jestlər;
- səs;
- baxış;
- intonasiya;

146 İbtidai icma quruluşu dövründə tabu idi:

- fiziologiyaya aid sözlər;
- təbii hadisələr və xəstəliklər;
- söyüş;
- ateist ifadələr;

147 Səhv olanı qeyd edin: Birinci təqdim edirlər:

- bir nəfəri qrupa;
- kişini qadına;
- yaşça kiçiyi yaşça böyüyə;
- xidmət göstərəni müştəriyə;

148 Tam təqdimata daxid deyil:

- soyad;
- rütbə;
- yaşı;
- vəzifə;

149 Nəzakət formullarına aid deyil:

- təşəkkür ifadələri;
- sənədin əsaslandırılması sözləri;
- təbrik ifadələri;
- başsağlığı sözləri;

150 Nəzakət formullarının funksiyalarına daxil deyil:

- psixoloji sığallama;
- zorla təhdid;
- mütləq cavab tələb edirlər;
- hörmətin ifadə edilməsi;

151 «Tabu» sözünün mənasını açıqlayın:

- müraciət;
- tövsiyyə edilən;
- nəzakət;
- qadağan edilmiş;

152 Nitq etiketinə daxil deyil:

- tabu sözlər
- nəzakət formulları
- yol-hərəkət qaydaları
- müraciət formulları

153 Əlsixma zamanı kişi əlcəklərini çıxartmalıdır?

- Bəli;
- Qarşı tərəfin arzusu ilə;
- Yalnız qadınla görüşərkən;
- Hava şəraitindən asılı olaraq;

154 Tanışlara nə hədiyyə etmək məqbuldur?

- bahalı konfet qutusu;
- şampan;
- konyak;
- sadalananların hamısını;

155 Xanımlara nə hədiyyə etmək məqbuldur?

- sadalananların hamısını;
- rəsm əsəri;
- gözəl tərtibatlı kitablar;
- gül;

156 Diplomatın vizit kartı biznesmenin kartından nə ilə fərqlənir?

- iş ünvanı qeyd edilmir;
- ev ünvanı qeyd edilmir;
- digər variantlardakının heç biri qeyd edilmir;
- telefon nömrəsi qeyd edilmir;

157 «s.v.r» vizit kartlarında nəyin rəmzi işarəsidir?

- təbrikin;
- belə bir rəmz yoxdur;
- xəstəliklə bağlı dəstəyin ifadəsinin
- təqdimatın;

158 Təqdimatla vidalaşma rəmzləri arasında fərqli nədən ibarətdir?

- vidalaşmada artıq bir hərf - «c» hərfi var;
- təqdimat rəmzlərlə ifadə edilmir;
- təqdimatda artır bir hərf - «o» hərfi var;
- vidalaşma rəmzlərlə ifadə edilmir;

159 Tanışlıqdan məmənunluğu vizit kartlarında necə ifadə edirlər?

- v.f.;
- p.f.c.;
- s.a.;
- p.o.;

160 «pour exprimer sa sympathetic a l'occasion» rəmzlərlə necə ifadə olunur?

- p.f.;
- p.p.e.;
- p.p.c.;
- p.a.;

161 «p.f. l'occasion» və «p.r.» qeydləri arasında oxşar cəhət nədən ibarətdir?

- ikisi də təşəkkürlə bağlıdır
- ikisi də dəvət formalarında istifadə edilir;
- oxşar cəhət yoxdur;
- ikisi də başsağlığı ilə bağlıdır;

162 Dost və yaxın qohuma nə hədiyyə etmək məqbul deyil:

- köynək;
- saat;
- qalstuk;
- ətir;

163 Vizit kartlarının kişilər üçün standart ölçülərini qeyd edin:

- 90x20;
- 90x50
- 15x15;
- 80x40;

164 Vizit kartlarına cavab hansı müddətdə verilməlidir?

- 48 saat ərzində;
- 24 saat ərzində;
- bir həftə ərzində;
- dərhal;

165 «pour accompagner» qısa şəkildə hansı vizit kartlarında qeyd edilir?

- başsağlığı ilə bağlı;
- təşəkkür etmək üçün;
- hədiyyənin müşayiəti üçün;
- narazılığınızı ifadə etmək üçün;

166 p.f. hərfləri hansı vizit kartlarında yazılır?

- təqdimatla bağlı;
- təbrik;
- başsağlığı;
- vidalaşmaqla bağlı;

167 Başsağlığı bildirilərkən vizit kartında nə qeyd olunur?

- p.c.;
- p.r.;
- p.p.s.;
- p.a.;

168 Yeni illə bağlı vizit kartlarında hansı rəmzlər qeyd edilir?

- p.Ş;
- p.F.N.A.;
- p.F.;
- p.P.C.;

169 Poup memoire» qısa şəkildə hansı vizit kartlarında qeyd edilirdi?

- xatırlatma kartlarında;
- vida kartlarında;
- belə bir qeyd qəbul edilməyib;
- təbrik kartlarında;

170 Avropada vizit kartlarından geniş istifadə hansı hökmdarın dövrünə təsadüf edir

- I Pyotrun;
- XIV Lüdoviqin;
- II Karlin;
- I Yelizavetanın;

171 Sovet İttifaqında bSovet İttifaqında buraxılan vizit kartlarının özəlliyi nədən ibarət idi?

- alman modellərini təkrarlayırdı;
- əvvəl soyad, sonra ad yazılırdı;
- ucuz, keyfiyyətsiz kağızda çap edilirdilər;
- kündə mütləq partiya rəhbərinin şəkli vurulurdu;

172 XVII əsrдə oyun kartları ölçüsündə, ucları fuvarlaq kartlar hazırlanırdı:

- Florensiyada
- Venesiyada;
- Parisdə;
- Londonda

173 İlk naxışlı, həkketmə vizit kartları harada istehsal edilir?

- Venesiyada;
- Qüdsdə;
- Bizansda;
- Genuyada;

174 İlk naxışlı, həkketmə vizit kartları nə vaxt hazırlanır?

- XIII əsrə;
- XVII əsrə;
- e.ə. I əsrə;
- IX əsrə;

175 İlk vizit kartları hansı ölkədə hazırlanmışdır?

- Fransa;
- Qədim Misir;
- Qədim Çin;
- İngiltərə;

176 İlk vizit kartları hansı dövrə təsadüf edir?

- e.ə XII əsrə;
- III əsrə;
- XVII əsrə;
- e.ə. III əsrə;

177 Vizit kartlarının funksiyalarına daxil deyil:

- interaktiv funksiya;
- vizitə cavab olaraq göndərmək;
- sahibini qiyabi olaraq təqdim etmək;
- informasiya funksiyası;

178 Xidməti münasibətlər etiketinin funksiyalarına aid deyil:

- kollektivdə xoş sosial mühit formalaşdırır
- neqativ halların qarşısını alır
- şəxsi kontaktların qurulmasını təmin edir
- işgüzar problemlərin həllində yardımçı olur

179 Rəsmi tədbirlər üçün geyimin ümumi qaydalarına daxil deyil:

- daima novator geyim üslubuna can atın
- göründüyüünüz insanlarla eyni stildə geyinin
- sürtülmüş və ucuz çanta daşımayıın
- bahalı qalstuklar

180 17.00-dan sonra geyimlərə dəvətənamədə hansı işarə qoyulur?

- A5
- G17
- V9
- A17

181 Böyük Britaniyada nüfuzlu çıdlılarda hansı geyim üslubu tələb olunmur?

- parlaq dəbli qalstuk
- poplin köynək
- birtonlu qalstuk
- strelkalı şalvar

182 Geyim qeydlərinə aid deyil:

- formal
- bütün cavab variantları düzgündür
- Black Tie Optional
- semi-formal

183 İngilislər axşam kostyumunu başqa cür necə adlandırırlar?

- black tie
- morninq coat
- white tie
- dinner jacket

184 Axşam kostymuna daxil deyil:

- yumşaq yaxalıqlı ağ köynək
- 5 düymli mirvari rəngli jilet
- qara ayaqqabı
- ipək zolaqlı qara şalvar

185 Tam axşam geyiminə daxil deyil:

- ağ kəpənək-qalstuk
- qara frak
- lakanmış qara ayaqqabı
- yun flaneldən caket

186 Rəsmi geyim stillərinə aiddir:

- black tie
- tam axşam geyimi
- cavab variantlarının hamısı düzgündür
- white tie

187 Gündüz kostyumuna daxil deyil:

- qara frak
- qara qalstuk
- qara ipək papaq
- qara ayaqqabılar

188 Axşam saat səkiizdən sonrakı qəbullara hansı rəngdəki kostyumlar uyğundur?

- tünd qəhvəyi
- bütün cavab variantları düzgündür
- qara
- tünd göy

189 Melanc nə deməkdir?

- parça növü
- qalstuk düyünü forması
- qadın şlyapası
- kəmər adı

190 Rəsmi geyim stilini nəyə bənzətmək olar?

- sakit çaya
- burulğana
- şıltaq selə
- qarlı zirvəyə

191 Diplomatın xarici görünüş elementlərinə aid deyil:

- təravətli yüngül odekolon
- üzü təmiz qırçılmış
- qüsursuz təmiz köynək
- tünd qoxulu odekolon

192 Geyim stilində yayılmış səhvlerdən biri hansıdır?

- qara frak, qara cilet və hündür qara ipək papaq
- işgüzər geyimi və dama-dama idman köynəyi
- qara ipək papaq, ləklənmiş qara ayaqqabı
- boz qalstuk və qara ayaqqabılar

193 Geyimdə hansı detallar uzlaşdırır:

- eyni cizgili
- eyni tonlu
- həməhəng
- insanın fiqurasından asılıdır

194 Öz zövqünüzə əmin deyilsinizsə, üstünlük verməlisiniz:

- zolaqları çox olan geyimlərə
- xəttləri kəsişən geyimlərə
- reklam edilənlərə
- birtonlu geyimlərə

195 Televiziyyada görüşlər üçün hansı rəngdə köynək tövsiyyə edilir?

- mavi
- tünd göy
- tünd boz
- ağ zolaqlı

196 İdeal corabın keyfiyyətlərinə aid deyil:

- çoxrəngli naxışlara malik olmalıdır
- tamamilə qırıssız olmalıdır
- baldırdan yuxarı olmalıdır
- tünd rəngli olmalıdır

197 İdeal qalstukun keyfiyyətlərinə aid deyil:

- bağlı halda ideal düyününə malik olmalıdır
- geyimin digər elementləri ilə uzlaşmalıdır
- kəmərin toqqasına çatmalıdır
- üzərindəki xəttlər kəsişməlidir

198 Zolaqlı geyimlər hansı çıxışlar üçün məsləhət görülmür

- xanımlarla
- gərgin diskussiyalar zamanı
- tet-a-tet
- televiziyyada

199 Status və zövqün əsas göstəricisi nədir?

- qalstuk
- kəmər
- papaq
- köynək

200 Klassik geyim nümunəsini qeyd edin

- qırmızı rəngli kostyum, ağ çəkmə və dama-dama qalstuk
- qara rəngli kostyum, sarı köynək və zolaqlı qalstuk
- ağ rəngli kostyum, tünd göy qalstuk və boz köynək
- tünd göy kostyum, ağ köynək və tünd qırmızı qalstuk

201 Geyimin xəttləri bir-birləri ilə:

- uzlaşmamalıdır
- ahəng təşkil etməməlidirlər
- kəskin surətdə kəsişməməli
- kəsişməlidir

202 Eynitonlu parçadan kostyuma nə yarasır?

- göy rəngli jemper
- ağ köynək və dama-dama qalstuk yarasır
- qara rəngli eynəklər
- kəpənək-qalstuk yarasır

203 Axşam geyiminə hansı rəngdə köynək lazımdır?

- tünd-zolaqlı
- ağ
- mavi
- boz

204 Tünd tonlar vizual olaraq fiqurani nə edir?

- insanı daha kök göstərir
- daha əsmər göstərir
- insanı daha qamətli göstərir
- insanı daha balacaboy göstərir

205 Açıq tonlar vizual olaraq fiqurani nə edir?

- həcmini böyür
- paltarı daha uzun göstərir
- həcmini azaldır
- paltarı daha qısa göstərir

206 Pencəyin uzunluqda mütənasiblik kimlərə yaraşmır:

- enlikürək və dolu bədənlilərə
- ucaboy və arıqlara
- köklərə
- xanımlara

207 İnsan haqqında ilk təsəvvür xariji görünüşdən nə dərəjədə asılıdır?

- 100 haldan 25
- 100 haldan 85
- 100 haldan birində
- 100 haldan 99

208 Ev sahibəsinə qarşı qəbullar və naharlarda geyimlə bağlı tələbi:

- mütləq birtonlu geyimə üstünlük verməlidir
- şalvar geyinmir
- şlyapa taxmır
- bəzək əşyalarından istifadə etmir

209 «Smokinq» sözünün mənşəyi nə ilə bağlıdır?

- Fransanın bal salonları ilə
- Britaniyanın sıqarçəkmə klubları ilə
- Bismarkın məmurların geyiminə yeni tələbləri ilə
- ABŞ-da işgüzar stilin formallaşması ilə

210 Aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olma qaydası nejə adlanır?

- iyerarxiya
- oliqarxiya
- kommunikativlik
- monarxiya

211 Diplomatın xidməti münasibətlər etiketi digərlərindən nə ilə fərqlənir?

- gender balansını nəzərə alması ilə
- daha orijinal olması ilə
- daha müləyim şərtləri ilə
- daha sərt şəkildə riayət edilməsi ilə

212 İşgüzar əlaqələrdə maraqlı olan tərəf tabe olmalıdır:

- qarşı tərəfin şəxsi maraqlarına
- qarşı tərəfin adət-ənənələrinə
- qarşı tərəfin biznes maraqlarına
- tabe olmamalı, özü tabe etdirməlidir

213 İş müsahibəsində böyük məharət nə tələb edir?

- işəgötürəni yaltaqlıq etmədən tərifləmək
- iş təcrübəsizliyinizi gizlətmək
- zəif cəhətlərini qeyd edərkən belə güclü tərəflərini göstərmək
- iş müsahibəsi vaxtı ərzində istədiklərinizi nümayiş etdirmək

214 İdeal rəhbərin cütlük keyfiyyətlərinə aiddir:

- qətiyyətli, lakin çevik
- cavab variantlarının hamısı düzgündür
- səmimi, lakin məsafə saxlayan
- xəyalpərvər, lakin iradəli

215 Xidmətdə kiçiyin böyüyə tabe olma prinsipi nejə adlanır?

- federalizm
- praqmatizm
- diktatura
- subordinasiya

216 İşəgötürənin yeni işçi ilə bağlı ilk növbədə nəzərə almağa çalışdığı risk nədən ibarətdir?

- şəxsən ona sadıq olub-olmayajağı
- yeni əməkdaşın digər əməkdaşlarla dil tapa bilməyəjəyi
- yeni əməkdaşdan nə gözləyəjəyini və ona çəkdiyi xərjlərin ödənəjəyini dəqiq bilmir
- kriminal keçmişinin olub-olmaması

217 Xidməti münasibətlər etiketinin təriflərinə aid deyil:

- Vəzifəli şəxslərin öz aralarında qurduqları şəxsi münasibətlər sistemi
- Rəhbərin tabelilərlə, daha yüksək rəhbərlik və həmkarları ilə qarşılıqlı şəxsi münasibətlər sistemi
- Pəşəkar davranışın mənəvi tərəfininin ən önəmli hissəsi
- İşgüzər münasibətlərdə uğura dəstək qismində çıxış edən məqsədə uyğun davranışın tərzinin qaydaları

218 Yeni əməkdaşa iş yerini kim göstərməlidir?

- bilavasitə ona rəhbərlik edəcək şəxs
- digər əməkdaşlar
- katibə
- kadrlar şöbəsinin müdürü

219 Müştəriyə münasibətdə məşhur əsas prinsip nədən ibarətdir?

- müştəri həmişə haqlıdır
- müştəri mütləq nəsə almalıdır
- müştəri bizim dostumuzdur
- müştəri nə istədiyini bilmir

220 Yeni əməkdaşın işdə davranış normallarına aid deyil:

- yeni əməkdaşı kadrlar şöbəsinin müdürü təqdim edə bilər
- hamiya suvenirlər verin
- tanış şəxslə ilk görüşdə hamının yanında ifrat səmimi olmayıñ
- yeni əməkdaşı rəhbər təqdim edə bilər

221 İşçinin kabinet yoldaşlarına münasibət normallarına daxil deyil?

- antipatiya doğuran işçilərlə hər hansı bir ünsiyyətdən qaçmaq
- səbrli olmaq
- mümkün münaqişələrdən qaçmaq
- hamı ilə nəzakətli olmaq

222 İşəgötürən ilk növbədə işə qəbul olunmaq istəyəndən nə gözləyir?

- 24 saat işə bağlı olmasını
- az maaşa qane olmağı
- erudisiya
- yüksək əmək motivasiyasını

223 Müsahibə zamanı işə qəbul olunmaq istəyənin əsas məqsədi:

- bu işdə məhz onun ən çox maraqlı olmasını göstərmək
- enerjili olduğunu nümayiş etdirmək
- ona verilən rəylərin düzgünlüyünü sübut etmək
- humor hissini göstərmək

224 İşdə salamlaşma qaydalarına aiddir:

- yaşça xeyli böyük olan şəxs rəhbəri birinci salamlayıır;
- şöbəyə daxil olan rəhbəri əməkdaşlar birinci salamlayıır
- yolda görüşərkən əməkdaş rəhbəri birinci salamlayıır
- qadın-əməkdaş kişi-rəhbəri mütləq birinji salamlaşır;

225 İşə qəbul zamanı suallarınızın mövzularına aiddir:

- iş gününün uzunluğu
- karyera artımı perspektivləri
- bütün cavab varıntıları düzgündür
- firmanın inkişaf planları

226 İdeal rəhbərin keyfiyyətlərinə aiddir:

- riskə getməyən
- müləyim
- ikiyüzlü
- humor hissinə malik

227 İdeal rəhbərin keyfiyyətlərinə aid deyil:

- müləyim
- qətiyyət
- çevik
- iradəli

228 Rəhbər şəxsin davranış qaydalarına aid deyil:

- işçini nümunə olaraq hamının yanında tənbeh etməlidir
- hamıya eyni münasibət bəsləməlidir
- İlk növbədə mədəni davranış nümayiş etdirməlidir
- şöbəyə daxil olarkən birinci salamlaşır

229 İş yerində təqdimənin düzgün qaydasını müəyyən edin:

- təqdimata ehtiyac yoxdur
- yeni rəhbər özü özünü təqdim edir
- yeni rəhbəri əməkdaşlara müavin təqdim edir
- əməkdaşlar yeni rəhbərə özlərini təqdim edirlər

230 Yeni iş yerində ilk vaxtlar özünü aparmaq qaydalarına aid deyil:

- az danışın
- hər kəsə hörmətlə yanaşmaq lazımdır
- dinləməyə üstünlük verin
- təşəbbüsü əldən verməyin

231 İşə qəbul zamanı etiket qaydalarına aid deyil:

- işdə maraqlılığınızı nümayiş etdirin
- xobbilərinizi də qeyd edin
- işə qəbul zamanı siqaret çəkməyin
- özünüz də sullar verin

232 İşə qəbul zamanı kim daha çox risk edir?

- işəgötürən
- vasitəçi
- mühasibat şöbəsi
- kadrlar şöbəsi;

233 Dəvətnamələri niyə çox erkən göndərmək olmaz?

- dəvət edənin planları dəyişə bilər
- dəvəti qəbul etmək istəməyən çətin vəziyyətə düşər
- düzgün cavab variantı yoxdur
- digər dəvətlər arasında onu unuda bilər

234 18.00-dan sonra keçirilən qəbul növlərinə aid deyil:

- şampan qədəhi
- nahar-bufet
- nahar
- şam yeməyi

235 15.00 radələrinə qədər keçirilən qəbullara aid deyil:

- qəhvəyə dəvət
- şərab qədəhi
- şampan qədəhi
- nahar

236 Xüsusi qədəhlərdə bir az sərinləşmiş halda içilən şərab növünü qeyd edin:

- xeres
- sovet şampani
- sekt
- portveyn

237 Tünd-qəhvəyi rəngə və spesifik tama malikdir:

- xeres
- madera
- portveyn
- sekt

238 Nəcib seçmə, aq köpüklənən çaxırlar hansı dərəcədə verilir?

- 6-8 dərəcə
- 30-32 dərəcə
- 22-24 dərəcə
- 13-15 dərəcə

239 Aq çaxırların cavan təravətli sortları hansı dərəcədə verilir?

- 13-15 dərəcə
- 8-10 dərəcə
- 20-25 dərəcə
- 1-2 dərəcə

240 aq çaxır üçün nəzərdə tutulmuş qədəhlərin formasını qeyd edin:

- düz yaxud bir az ucları açılmış
- narıncı rəngdə
- almavari
- zambaqvari

241 Qırmızı çaxırın ağır sortları niyə zambaqvari qədəhlərdə verilir:

- öz çələngini aça bilsinlər deyə
- ağır sortların qatları bu tip qədəhlərdə olmalıdır
- zambaq qırmızı rəngin rəmziidir
- qırmızı rəng məhz bu qədəhlərdə gözəl görünür

242 Qəbullar hansı günlərdə keçirilmir:

- Avropada dini bayramlar günləri
- yerli bayram günlərində
- həftənin cümə axşamı günlərində
- nəhs günlərdə

243 İsveç masası tipli qəbulların keçirilməsi qaydasına aid deyil:

- yerlər dəqiq təsbit edilir
- birinci yemək masa arxasında, digərləri ümumi masadan götürülür
- qonaqlar üçün konkret yerlər təsbit edilmir
- diplomat öz mənzilində qəbul keçirir

244 Nahar-buyet qəbulunun elementlərinə aid deyil:

- sərbəst şəkildə ünsiyyət imkanları genişdir
- içkiləri qonaqlar özləri götürür, yeməkləri ofisiantlar paylayır
- masalar 4-6 nəfərlikdir
- yeməklər bir böyük masada qoyulur

245 Jur fiks qəbulunda dəvətnamələr nə zaman göndərilir?

- həftədə bir dəfə
- mövsümün əvvəllində
- ayda bir dəfə
- hər üçüncü gün

246 Çay qəbulunun menyusuna daxil deyil:

- balıq yeməyi
- içkilər
- şirniyyat məlumatlar
- meyvələr

247 Menyunun zənginliyinə görə öndə olan qəbul növünü qeyd edin:

- jur fiks
- nahar
- kokteyl
- səhər yeməyi

248 Kokteyl qəbulunun təmtəraqlığının nümayishi elementlərinə daxil deyil:

- şampan təklif etmək
- konsert təşkil etmək
- dondurma təklif etmək
- idman yarışları təşkil etmək

249 Səhər yeməyi menyusuna daxil deyil:

- soyuq qəlyanaltı
- həm balıq, həm ət yeməkləri verilir
- dessert
- balıq yeməyi

250 Şampan qədəhi qəbulunda təklif edilənlərə aiddir:

- isti yeməklər, şampan, şirələr
- yalnız spirtli içkilər
- yalnız şampan
- şirələr, mineral su, yüngül qəlyanaltı

251 Kokteyllə furşetin fərqi nədən ibarətdir?

- furşet ayaqüstü qəbuldur, kokteyl masa arxası əyləşdirmə ilə
- furşetdə ofisiantlar hər şeyi paylayır, kokteyldə qonaqlar özləri masalardan istədiklərini götürür
- kokteyldə ofisiantlar hər şeyi paylayır, furşetdə qonaqlar özləri masalardan istədiklərini götürür
- kokteyl ayaqüstü qəbuldur, furşet masa arxası əyləşdirmə ilə

252 Qəbul zalının milli elementlərlə bənzəmək variantlarına aid deyil:

- zalı milli bayraqlarla bəzəmək
- milli musiqini səsləndirmək
- dövlət başçısının portretini asmaq
- diplomatik korpusa milli geyimlərdə iştirak etməyi təklif etmək

253 Düzgün olan qeyd edin

- qırmızı şərabları qızılıgülü şərablardan öncə
- nəcib içkilərlə nəfis yeməklər
- nəcib şərabları sadə şərablardan öncə
- ağ şərabı tünd ətlə

254 1. Aşağıdakılar diplomatiyanın hansı elementinə aiddir: I) Əlaqələrin saxlanması və möhkəmlənməsinə yardımçı olurlar II) Həyat yoldaşları üçün yeni əlaqələr qurmaq və dostlar əldə etmək imkanı yaradır III) Qeyri-formal şəraitdə öz xarici işlər nazirliyinin, hökümətinin, siyasi dairələrinin mövqeyini «səsləndirmək» imkanı verir

- diplomatik yazışma
- diplomatik korrespondensiya
- düzgün cavab variantı yoxdur
- diplomatik qəbullar

255 Əsasən çubuqla hansı regionda yeyirlər?

- Şərqi Asiyada
- Qərbi Avropada
- Şimali Amerikada
- Şərqi Afrikada

256 Qəbulda sol əllə nəyisə götürmək hansı regionda pişlənilir?

- Cənub-Şərqi Asiyada
- Cənubi Afrikada
- Latin Amerikasında
- Avropada

257 Qəbulda xüsusi hörmətlə qarşılanan kateqoriyalara aid deyil:

- tanınmış mədəni-ictimai xadimlər
- qonaqların mühafizəçiləri
- din xadimləri
- əsilzadələr

258 Dəvətnamədə «s.t.» işarəsinin mənasını açıqlayın:

- xanımınızla birgə
- gecikmədən
- cavablandırın
- geyim rəsmi

259 Akademik gecikmə neçə dəqiqədir?

- 5 dəqiqə
- 15 dəqiqə
- 2 dəqiqə
- 36 dəqiqə

260 Qonaqların rahat gelişini təmin etmək üçün əlaqə saxlamaq lazımdır:

- polis orqanları ilə
- XİN
- icra hakimiyyəti ilə
- yerli bələdiyyə strukturları ilə

261 6, 10 və 14 nəfərlik düzbucaq masada ev sahibi və sahibəsinə harada əyləşmək tövsiyyə edilir?

- masanın mərkəzində üzbeüz
- masanın əks tərəflərində

- masanın sağ tərəfində
- masanın mərkəzində yanaşı

262 Ev sahibəsi personala nəzarət üçün harada əyləşir?

- masanın sol hissəsində
- mətbəxə aparan qapının yanında
- dəhlizlə üzbəüz
- mətbəxə aparan qapı ilə üzbəüz

263 Əyləşdirmə kartı başqa cür necə adlanır?

- kuvert
- seqment
- viza
- introvert

264 Əyləşdirmənin başlıca qanunu nədən ibarətdir?

- ən sanballı yerdə ən yaşlı qonaq
- ən sanballı yerdə ən hörmətli qonaq
- ən sanballı yerdə ev sahibəsi
- ən sanballı yerdə ən rütbəli xanım

265 Hansı tədbirə özünün yerinə başqasını göndərmək olmaz?

- sərgiyə
- rəsmi şam yeməyinə
- kinobaxışa
- kokteylə

266 Dəvətnaməyə cavab verilməlidir:

- 2 saat ərzində
- həftə ərzində
- 3 gün ərzində
- gün ərzində

267 Restoranda baş ofisiant necə adlanır

- şveysar
- seremonimeyster
- metrdotel
- qarson

268 Qəbulu səfirliyin ərazisində keçirmək niyə daha məqsədəuyğundur?

- səfir orada özünü tam sərbəst hiss edir
- qonaqlar səfirlərin təmsil etdiyi dövlətin ərazisində olurlar
- milli mətbəxə uyğun restoran tapmaq çətindir
- mühafizə xidməti daha peşəkardır

269 Ortodoksal yəhudilər, ümumiyyətlə yemirlər:

- emal məhsulları
- atı

- un məmulatlarını
- süd məhsullarını

270 Klassik yanaşmaya əsasən, qarşıq səhər yeməyi hesab edilir

- radikal
- konservativ
- banket
- intim

271 Fransız rəsmi terminalogiyasına əsasən, yalnız kişilərin iştirak etdiyi qəbul adlanır:

- şampan qədəhi
- jur fiks
- kokteyl
- rəsmi səhər yeməyi
- qəhvəyə dəvət

272 Şam yeməyində əyləşdirmə planı əvvəlcədən hansı halda hazırlanır?

- ali qonağın şərəfinə
- qəbulda 5 nəfərdən çox adam iştirak edirsə
- tədbirdə xanımlar da iştirak edəndə
- qəbulda on nəfərdən çox adam iştirak edirsə

273 Gülləri şəxsən ev sahibəsinə vermək niyə tövsiyyə edilmir?

- düzgün cavab variantı yoxdur
- qəbuldakı digər xanımları incitməmək üçün
- ev sahibəsinin güllərə allergiyası ola bilər
- ev sahibəsinin onlarla məşğul olmağa vaxtı olmayıacaq

274 Dövlət başçısının şərəfinə hansı iki qəbulu bir-birinin ardınca təşkil etmək olar?

- şampan qədəhi və kokteyl
- şam yeməyi və jur fiks
- kokteyl və şərab qədəhi
- nahar və furşet

275 Eyni ranqlar zamanı böyüklük nəyə əsasən müəyyən edilir

- titulun irsi yaxud hansısa xidmətə görə alınmasına əsasən
- ev sahibinə yaxınlığa görə
- titulun kim tərəfindən verilməsinə
- titulun qədimliyinə görə

276 R.S.V.R. qeydinin mənası nədir

- mən tək gələcəyəm
- təəssüf ki, gələ bilməyəcəyəm
- gecikdiyim üçün üzr istəyirəm
- zəhmət olmasa, cavablandırın

277 Səhv olanı qeyd edin:

- ağ şərabları qızılıgülü şərablardan öncə

- sadə şərabları adı yeməklərlə
- şərabdan öncə pivə
- qırmızı şərabı balıq məhsulları ilə

278 Diplomatik qəbulda məqbul sayılacaq şərablara daxil deyil:

- Avstraliya şərabları
- CAR şərabları
- Çili şərabları
- Gürcüstan şərabları

279 Şərab keyfiyyəti üzrə dünyada lider sayılan ölkələri qeyd edin:

- Ingiltərə və İspaniya
- Rusiya və Gürcüstan
- Yeni Zelandiya və Avstraliya
- Fransa və Almaniya

280 Karamet tamı səciyyəvi olan şərab növünü qeyd edin:

- Şampan
- Xeres
- Tokay şərabı
- Madera

281 Şam yeməyi zamanı aperitiv qismində verilənlərə daxil deyil:

- quru xeres
- «burbon» viskisi
- cin-tonik
- rom

282 Dünyada yeganə təbii köpüklənən şərab növü hazırlanır:

- Florensiyada
- Bavariyada
- Kaliforniyada
- Pyemontda

283 Köpüklənən şərablara aid edilir:

- yalnız qızılıqlı şərablar
- tərkibində qarışqlar çox olanlar
- tərkibində şəkər çox olanlar
- tərkibində karbon qazı olanlar

284 Fransız ağ çaxırları hansı dərəcədə verilir?

- 10-11 dərəcə
- 15-16 dərəcə
- 23-24 dərəcə
- 6-8 dərəcə

285 Qırmızı şərablar hazırlanır

- düzgün cavab variantı yoxdur

- yaşıl üzümdən
- ağ üzümdən
- qırmızı yaxud göy üzümdən

286 Qəbulula dəvətnamədə qeyd edilmir:

- məkan
- gün
- soyad
- menu

287 Qəbulula hazırlıq zamanı ilk tədbirlər siyahısına daxil deyil:

- qonaqların siyahısının dəqiqləşdirilməsi
- yerin müəyyən edilməsi
- tarixin müəyyən edilməsi
- hava şəraiti öyrənilir

288 Qəbulula dəvətənamələr ən gec nə vaxt göndərilə bilər?

- iki gün qalmış
- bir ay qalmış
- 2-3 həftə qalmış
- bir həftə qalmış

289 Qəbulun növünü müəyyən edərək ilk növbədə nəyi nəzərə alırlar?

- maddi vəsaiti
- qəbulda iştirak edəcək xanımların sayını
- qonaqların sayını
- milli adətə-ənənələri

290 10-12.00 radələrində keçirilən xanımlar üçün qəbul necə adlanır?

- nahar
- jur fiks
- çay qəbulu
- qəhvəyə dəvət

291 Mövsüm ərzində eyni gün və saatda keçirilən diplomatik qəbul adlanır?

- banket
- furşet
- çay qəbulu
- jur fiks

292 Xanımlar üçün qəbul növlərinə aid deyil:

- qəhvəyə dəvət
- çay qəbulu
- düzgün cavab variantı yoxdur
- nahar

293 Çoxsaylı növləri olan sadə qəbul növünü qeyd edin:

- şam yeməyi

- türk qəhvəsi
- irland masası
- isveç masası

294 Nisbətən daha qeyri-rəsmi xarakter daşıyan və azad əyləşmə ilə fərqlənən qəbul növünü qeyd edin:

- şampan qədəhi
- a lya furşet
- kokteyl-banket
- nahar-bufet

295 Son zamanlar çox populyar olan və 17.-20.00 radələrində keçirilən qəbul növünü qeyd edin

- şam yeməyi
- jur fiks
- şampan qədəhi
- nahar-bufet

296 21.00 və daha gec başlayan, təxminən 22.30-da içkilərin verilməsi ilə tamamlanan qəbul növünü qeyd edin:

- kokteyl
- şərab qədəhi
- qəhvəyə dəvət
- şam yeməyi

297 Nahardan sonra hörmətinə görə ikinci hesab edilən qəbul növünü qeyd edin:

- jur fiks
- kokteyl
- a lya-furşet
- şam yeməyi

298 20 yaxud 21.00 radələrində 20 yaxud 21.00 radələrində başlayan, aşağısı iki-üç saat davam edən qəbul növü necə adlanır?

- çay qəbulu
- nahar-bufet
- kokteyl
- nahar

299 Diplomatik naharın meyusuna daxil deyil:

- isti ət yeməyi
- birinci yemək
- soyuq qəlyanaltı
- pivə

300 Hansı qəbul növü ən təntənəli və hörmətli hesab edilir?

- şərab qədəhi
- kokteyl
- sahər yeməyi
- nahar

301 Hansı qəbul növləri daha hörmətli hesab edilir?

- gecə qəbulları
- gündüz qəbulları
- Isveç masası tipli
- axşam qəbulları

302 Şampan qədəhi ilə eyni vaxtda başlayan oxşar qəbul növü necə adlanır?

- basket
- jur fiks
- çaxır piyaləsi
- şərab qədəhi

303 Kokteyllə eyni vaxtda başlayan oxşar qəbul növü necə adlanır?

- səhər yeməyi
- nahar
- jur fiks
- a lya furşet

304 A lya furşet qəbulu adətən neçədə başlayır

- 13-14.00 radələrndə
- 8-9.00 radələrində
- 21-22.00 radələrində
- 17-18.00 radələrində

305 Kokteyl qəbulunun səbəblərinə daxil deyil:

- nümayəndə heyətinin gəlişi
- sazişin bağlanması
- müqavilənin imzalanması
- ali qonağın şərəfinə

306 Bir saatı yemək masası arxasında, yarımsaatı qəhvə, çay qonaqlığına sərf edilən qəbul növü necə adlanır?

- çay qəbulu
- a lya-furşet
- kokteyl
- səhər yeməyi

307 Səhər yeməyi qəbulunun səbəblərinə daxil deyil:

- səfirlər ölkədən gedisi
- səfirlər ölkəyə gəlişi
- yubiley tarixləri
- sərginin açılışı

308 12.00-15.00 radələrində keçirilən və 13.00-dan gec olmayıaraq başlayan qəbul növü necə adlanır

- jur fiks
- şampan qədəhi
- nahar yeməyi
- səhər yeməyi

309 Adətən 12.00 başlayan və bir saatə yaxın davam edən qəbul növü adlanır:

- şam yeməyi
- banket
- nahar
- şərab qədəhi

310 Şampan qədəhi tədbiri nə vaxt keçirilir?

- 08.00 radələrində
- 21.00 radələrində
- 14.00 radələrində
- 12.00 radələrində

311 Şampan qədəhi tədbirinin səbəblərinə aid deyil:

- nümayəndə heyətinin gəlişi
- səfirin ölkəni tərk etməsi
- milli bayram
- ali qonağın şərəfinə

312 Hansı xalqda heyranlıq əlaməti olaraq üç barmağı birləşdirib havada öpüş göndərmək qəbul edilib

- ukraynalılarda
- fransızlarda
- yəhudilərdə
- çeçenlərdə

313 Latın amerikalıların ABŞ sakinlərini ünsiyyətdə yekaxana və özündənrazi hesab etmələrinə nə səbəb olur?

- ünsiyyət məsafəsinə fərqli yanaşmalar
- ABŞ sakinlərinin əl jestlərindən istifadə etməmələri
- ABŞ sakinlərinin irqçi yanaşmaları
- tarixi keçmişə fərqli yanaşmaları

314 Jestlərin etnomədəni xüsusiyyətlərinə görə ən çox fərqlənirlər:

- yakutlar
- almanlar
- avstraliyalılar
- Suriya və Livan ərəbləri

315 Amerikanlılar açıq qapılar yaxud hər yerdən içərisi görünən kabinetlərdə çalışmaqla nəyə işarə edirlər?

- kənardan gələni görüb müvafiq hazırlıq tədbirləri görmək
- iş yerimizdə biz hamiya açığıq
- şöbələrarası əməkdaşlıq güclüdür
- kabinetlərə günəş işığının rahat keçməsi üçün

316 ABŞ sakinləri üçün ünsiyyət məsafəsi təqribən nə qədərdir?

- baxır söhbət edənlərin yaş fərqi
- baxır cinsi mənsubiyətinə
- 60 sm
- 10 sm

317 Bəzi Afrika ölkələrində təəccüb və çəşqinqılıq mənası daşıyır:

- haray
- gülüş
- düzgün cavab variansi yoxdur
- alnına yumruqla vurmaq

318 Şəhadət barmağı ilə buruna vurmaq nə məna kəsb edir?

- sən sərxoşsan
- bütün cavab variantları düzgündür
- məxfilik
- irəlidə təhlükə var

319 ABŞ-da əl barmaqları ilə sıfır işarəsini göstərmək hansı məna daşıyır?

- hər şeyi sıfırdan başlamaq lazımdır
- sənin buna vəsaitin çatmaz!
- cibimdə bir qəpik belə yoxdur
- hər şey əladır!

320 Hollandiyada arifanə fikrə dəstək kimi edilən jestin bizdə mənası nədir?

- sən də belə fikirləşirsən?
- sən haqlısan!
- sən dəli olmusan!
- sən harasa tələsirsən?

321 Avropalıların sinəsinə vurmaqla bildirdiklərini yaponlar necə ifadə edirlər?

- burunlarına toxunmaqla
- saçlarını oxşamaqla
- təzim etməklə
- ucadan gülməklə

322 Rusların itkini yaxud uğursuzluğu nümayiş etdirən jesti xorvatlarda nə əlamətidir?

- dəlilik
- yaltaqlıq
- qısqanlıq
- uğur

323 Toxunuşlardan qaçmaq hansı xalqa məxsus deyil?

- hindlilərə
- düzgün cavab variansi yoxdur
- Şərqi Asiya xalqlarına
- pakistanişlara

324 Yaponlar ünsiyyət zamanı toxunuşları necə qiymətləndirirlər?

- xəstəlik
- ehtiyatsızlıq və sadəlövhəlik
- yaltaqlıq
- kobudluq və aqressiya

325 Ünsiyyət prosesi zamanı bir-birinə toxunuşları inkar edirlər:

- ispanlar
- azərbaycanlılar
- kolumbiyalılar
- yaponlar

326 Amerikanlıların dilənmək kimi qəbul etdikləri jest hansı xalqda işarə etmək mənası daşıyır?

- tutsi tayfasında
- italyanlarda
- yaponlarda
- ləzgilərdə

327 Yaponların salamlama jesti bizdə hansı məna daşıyır?

- qəzəb
- vidalaşma
- ittiham
- təşəkkür

328 Ənyüksək ehtiramı üçün Yaponiyada neçə dəfə təzim etmək lazımdır?

- 90
- 43
- 13
- 15

329 Avropada paklıq, gəncliyin rəmzi hansı rəngdir?

- qara
- ağ
- bənövşəyi
- sarımtıl

330 Nəyə görə ərəb ölkələrində ağla mavi rəngi birgə bəyənmirlər?

- İsrailin bayrağının rəngləri olduğu üçün
- müsəlmanlarda bu rənglər natəmiz sayılıqları üçün
- yas və ölüm rəmzləridir
- islamın rəngi - yaşıl rənglə uzlaşmadıqları üçün

331 Çində hansı rənglər yas və təhlükə rəmzidir

- yaşıl və göy
- ağ və mavi
- qəhvəyi və bənövşəyi
- boz və qonur

332 Mavi rəng hansı ölkədə bəyənilir?

- Braziliya
- Peru
- düzgün cavab variantı yoxdur
- Fələstin

333 Narıncı rəng hansı ölkədə sevinc, həyat rəmzidir?

- Azərbaycanda
- Hollandiyada
- Qazaxıstan
- İtaliya

334 Müsəlmanlarda gözdəymədən qoruyan rəng hesab edilir?

- bənövşayı
- qəhvəyi
- yaşıl
- mavi

335 Yaşıl rəng hansı ölkədə sülh və ümidin rəmzidir?

- İsrail
- Hindistanda
- İsveçrə
- Fransa

336 Yaşıl rəng hansı ölkədə sevilmir?

- düzgün cavab variantı yoxdur
- Meksika
- Misir
- İrlandiya

337 Suriya müsəlmanlarında ölüm rəmzini qeyd edin:

- sarı rəng
- yaşıl rəng
- qonur rəng
- divar saatı

338 Sarı rəng hansı ölkədə ayrılıq, xəyanət rəmzidir?

- Rusiyada
- Nigeriyada
- Hindistanda
- Gürcüstanda

339 Braziliyada çarəsizlik rəmzi hansı rəngdir?

- ağ
- mavi
- yaşıl
- sarı

340 Sarı rəng populyarlığa görə hansı ölkədə qırmızı rəngdən sonra ikinci yerdədir?

- Fələstində
- boz
- Şotlandiyada
- Azərbaycanda
- Çində

341 Tez diqqəti cəlb edən və hafizəyə həkkə olunan rəng hansıdır?

- sarı
- qəhvəyi
- bənövşəyi

342 Çində ən sevimli rəng hansıdır?

- yaşıl
- ağ
- mavi
- qırmızı

343 Qırmızı rəng hansı ölkədə həyat, hərəkət rəmzidir?

- Almaniya
- Azərbaycan
- İrlandiya
- Hindistan

344 Qırmızı rəng hansı ölkədə mənfi hesab edilir?

- Çin
- İrlandiya
- İran
- Meksika

345 Güclü estetik hisslə fərqlənən xalq hansıdır?

- yaponlar
- almanlar
- ingilislər
- ermənilər

346 Yaponlara xas deyil:

- əməksevərlilik
- məsuliyyət hissi
- ənənəvilik
- güclü humor hissi

347 Hədiyyəni fərdə deyil, quruma verilməsi tövsiyyə edilən xalq hansıdır?

- yəhudilər
- azərbaycanlılar
- amerikanlılar
- çinlilər

348 Çinlərə xas deyil:

- fərasətlidirlər
- ənənəvilik tərəfdaridirlər
- çox fərqli mədəniyyətə malikdirlər
- individuallıq

349 Ümumi məsələlərdən çox danışan, detallara varmayan xalq hansıdır?

- almanlar
- isveçlilər
- norveçlilər
- ruslar

350 Ruslara xas deyil

- içməyə meyillidirlər
- işgüzər əlaqələrdə təcrübələri azdır
- qiyməti «öldürməyi» bacarmırlar
- böyük beynəlxalq ünsiyyət təcrübəsinə malikdirlər

351 İşgüzər peşəkarlıq səviyyəsi yüksək olan xalq hansıdır?

- hindular
- pakistanlılar
- italyanlar
- isveçlilər

352 İsvəçlilərə xas deyil:

- hissərini biruzə vermirlər
- işgüzərlilik
- lüteran mədəniyyəti
- gunorta işləmirlər

353 İspaniyada masaарxası tabu mövzularına daxil deyil:

- vətəndaş müharibəsi
- korrida
- Frankonun hakimiyyət illəri
- ədəbiyyat

354 İspanların günortaya qədər istirahət vaxtı necə adlanır?

- kortes
- konkista
- kalvados
- fiyesta

355 Səhər yeməyini 14.00-da, naharı 22.00-da qəbul edən xalqı qeyd edin:

- fransızlar
- almanlar
- gürcülər
- ispanlar

356 Hansı xalqın gecikmələri artıq lətifə mənbəyinə çevrilib?

- amerikalıların
- ingilislərin
- isveçlilərin
- ispanların

357 İspanlara xas deyil:

- insansevərlilik
- ciddilik
- güclü humor hissi
- işgüzarlılıq

358 Hansı ölkədə kilsə, opera və futbol səcdə etmə səviyyəsindədirlər?

- Azərbaycan
- Polşa
- Əfqanıstan
- İtaliya

359 İtalyanlara xas deyil:

- emosionallıq
- tez coşandırılar
- din xadimlərinə hörmət
- az danışındırlar

360 Hansı ölkədə tələsən, xırdaçıl adamları xoşlamırlar?

- İsveçdə
- Avstraliyada
- Almaniyada
- ABŞ-da

361 Avstraliyalılara xas deyil:

- içməyə meyilliidirlər
- rəsmiyyəti sevirlər
- baş geyimi mütləq attributlarındır
- təmkinlidirlər

362 Qadına əcnəbi kişinin müraciət etməsi qəbul edilməyib:

- Fransada
- Almaniyada
- İsveçdə
- Ərəb ölkələrində

363 Ərəb ölkələrinə xas deyil:

- öz aralarında səmimi
- individuallıq
- dini-mənəvi dəyərlərə hörmət
- güclü milli qürur hissi

364 Nəinki işgüzar, hətta şəxsi həyatlarını saatbasaat planlaşdırırlar:

- almanlar
- ərəblər
- azərbaycanlılar
- italyanlar

365 Almanlara xas deyil:

- punktuallıq
- əməksevərlilik
- güclü humor hissində malik
- intizamlılıq

366 Hansı ölkənin nümayəndələri kənardan çox quru və yekəxana görünürlər?

- Avstraliya
- Böyük Britaniya
- Fransa
- İtaliya
- Ərəb ölkələri

367 İngilislərə xas deyil:

- müstəqil
- punktuallıq
- işgüzarlıq
- prinsipiallıq
- səhbətcil

368 Dəqiqliklə hansı ölkənin nümayəndələri seçilmir?

- Yaponiya
- Fransa
- İsveç
- Almaniya
- Böyük Britaniya

369 Fransızlara xas deyil:

- hiyləgərlik
- nəzakətli
- skeptik
- punktual
- tənqidi yanaşma

370 İndividuallıq və şəxsiyyət azadlığı hansı ölkədə əsas prinsiplərdir?

- Çin
- ABŞ
- Ərəb ölkələri
- Yaponiya
- İtaliya

371 Amerikanlılara xas deyil:

- fərdilik
- müstəqildirlər
- rəsmiyyətə önəm verirlər
- şəxsiyyət azadlığı
- uğuru pul qazanmaqdə görmək

372 Milli xüsusiyyətlə bağlı ikinci yanaşmaya aid deyil:

- milli xüsusiyyətləri bilməmək ünsiyyətdə problemlər yaradır
- milli amilin rolu azalmaqdadır
- İnsana ən böyük təsiri milli dəyərlər göstərir
- beynəlxalq ünsiyyətdə qeyri-peşəkarların sayı artır
- effektiv beynəlxalq ünsiyyət milli xüsusiyyətləri öyrənməyi tələb edir

373 Milli xüsusiyyətlə bağlı birinci yanaşmaya aid deyil:

- milli sərhədlərin «yuyulması» baş verir
- elmdə, təhsildə mübadilə milli fərdliyin yox olmasını sürətləndirir
- milli amilin rolu azalmaqdadır
- xalqların düşüncə tərzləri eyniləşir
- milli xüsusiyyətlərin rolü beynəlxalq ünsiyyətdə artmaqdadır

374 Milli xüsusiyyətləri kimə şamil edirlər:

- xalqın hər bir nümayəndəsinə
- yalnız ziyalı təbəqəyə
- yalnız kasib təbəqəyə
- yalnız xaricdə yaşayanlara
- millətin ümumi, stereotip obrazına